

ARAŞDIRMA



Isaxan İSAXANLI

# AZƏRBAYCANDA LATIN ƏLİFBASINA KEÇİD

## Tarixə qısa baxış və Fərhad Ağazadə

**Ərəb əlifbasının islahi və latin əlifbası ideyasının yaranması**

Vaxtilə islamlışan, Xəlifəliyin bir vilayətinə çevrilən və İslam sivilizasiyasının üzvü olan Azərbaycanda ərəb əlifbasından istifadə olunması təbii olmuşdur. Alimlər, şair və yazıçılar, səlnaməçilər bu əlifbadan istifadə edərək əsərlərini ərəb (dövrün əsas elm dili), fars (dövrün əsas poeziya dili) və 13-cü yüzillikdən başlayaraq, həm də türk dilində yazmışlar.

19-cu əsrin ortalarından başlayaraq Avropanın və Rusyanın elmi-mədəni təsirinə məruz qalan Azərbaycan mütəfəkkirləri və ziyalılarının bir qismi ərəb əlifbasının əhalinin savadlanmasında və dilimizin inkişafında ciddi maneəyə çevrildiyi fikrinə düşmüş, onun islahi yolunda çalışmış, mübarizə aparmışlar. Bu məsələdə ilk təşəbbüs M.F.Axundova (1812-1878) məxsusdur.

M.F.Axundovun ərəb əlifbasının islahatı haqqında düşündüyünü onun 1854-cü ildə yazdığı bəzi məktublarında görmək olar. (1, səh. 72-74). Bu yolda planlı, sistemli fəaliyyətə isə M.F.Axundov 1857-ci ildən başlayır. O, özünün tərcüməyi halında yazar:

**“1857-ci il miladidə islam əlifbasını dəyişdirmək (islah etmək - İ.İsaxanlı) üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim”** (1, səh. 420).



**Mirzə Fətəli Axundov  
(1812-1878)**

M.F.Axundovun əlifba yolunda mübarizəsinin ciddi təhlili bu yazının məqsədinə aid olmadığı üçün burada, sadəcə, bəzi prinsipial məqamları qeyd etməklə kifayətlənəcəyik. Əlifbanın islahi yolunda M.F.Axundov əvvəlcə, əsasən aşağıdakı müddəələri irəli sürmüştür:

- Sait hərflər sözün tərkibində samit hərfərin yanında yazılımalıdır.

- Nöqtələr bütövlük də hərf lərdən atılmalıdır.
  - Sözlər bitişməyən, ayrı-ayrı hərf lərdən əmələ gəlməlidir.

Məhz bu şərtlər daxilində M.F.Axundov  
ərəb elifbasının islahı yolunda 10 ildən çox ciddi  
mübarizə aparmışdır. (bax: 2, F-2, siy.1, sax.  
yah. 39).

60-cı illerin sonuna yaxın bəzi başqa xalqlar arasında da əlifba məsələsi müzakirə obyektinə çevrilmiş və hətta 1868-69-cu illərdə avar, çeçen və çerkəz dilləri üçün latın əlifbasına oxşayan və soldan-sağá yazılan bir əlifba tərtib edilmişdi (1, səh. 271). Təxminən elə bu illərdə M.F.Axundov əlifba məsələsində

daha 2 müddəə (hər bir hərf ancaq bir şəklə malik olmalıdır və yazı soldan-sağá yazılımalıdır) irəli sürərək, ərəb əlifbasının dəyişdirilməsi mümkünülüyünü qeyd edir. 1870-ci ildə o, ərəb əlifbasının latin hərfləri əsasında dəyişdirilməsi ilə bağlı öz ilk layihəsini tərtib edir və layihəni, bu məsələlərlə ciddi maraqlanan gənc Məhəmməd Ağa Şaxtaxtliya (1846-1931) göndərir. (2, F-2, siy.1, sax. vah. 43). Bundan sonra o, öz layihəsində bəzi hərflərin şəkillərini dəyişir və 1873-cü ildə özünün latin əlifbası layihəsinin son variantını hazırlayır. Bu layihənin əlyazmasının bir vaxtlar Əbdürəhim bəy Haqverdiyevdə olduğu qeyd olunsa da (9, səh.

Tasvir alif bar	
Aa . . . . .	ت
Cc . . . . .	ث
Pp . . . . .	پ
Yy . . . . .	ڦ
Xx . . . . .	ڦ
Uu . . . . .	ڻ
Zz . . . . .	ڙ
Ss . . . . .	ڦ
Gg . . . . .	ڦ
Tt m . . . . .	ط
Bb . . . . .	ڦ
Ff . . . . .	ڦ
Kk . . . . .	ڦ
Hh . . . . .	ڦ
Ll . . . . .	ڦ
Mm . . . . .	ڦ
Vv . . . . .	ڦ
Ww . . . . .	ڦ
Yy . . . . .	ڦ

Ti . . . .	/	کو . . . .	/
کو . . . .	/	او (اد تو ر)	او
او (اد تو ر)	/	کو . . . .	او
او (اد تو ر)	/	او (کو ل) . . . .	او (کو ل)
او (کو ل) . . . .	/	کو . . . .	او (کو ل)
او (کو ل)	/	ی ی . . . .	او (پول)
او (پول)	/	ی ی . . . .	او (پول)
او (پول)	/	ف ف . . . .	ف ف

## M.F. Axundovun latin sistemli əlifba lavihəsinin ilk variantı -1870

## Oeyd:

M.F. Axundovun 1873-cü ildə tərtib etdiyi son latin əlifbası layihəsi, mətbuatda (F.Ağazadə. «*Очерк по истории развития движение нового алфавита и его достоинства*», Казань-1928, səh. 19; Əmin Abid. «*Mirzə Fətəli Axundovun əlifba inqilabçılığı və latin sistemli əlifbası*», «inqilab və mədəniyyət» jurnalı, N6, 1929, səh.38-39;) dərc olunsa da, onun 1870-ci ildə tərtib etdiyi bu ilk latin əlifbası layihəsi diqqətdən kənarda qalmışdır və ilk dəfə olaraq burada dərc olunur.

19) təəssüf ki, bu tarixi sənədi nə Əbdürəhim bəy Haqverdiyevin fondunda, nə M.F.Axundovun özünün fondunda, nə də başqa arxiv materialları arasında tapmaq mümkün olmadı.

Artıq bu illerdə M.F.Axundovun əlində 2 tip layihə vardı.

O, 1873-cü ilin iyun ayının 18-də Tiflis-dəki Osmanlı konsulunun müavini Ömer Səbri vasitəsilə İstanbulda çıxan “Həqayıq” qəzetinin redaktoruna göndərdiyi məktubunda yazırıdı: “*Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latin əlifbası hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan sağa yazmaq lazımlı gələcəkdir. İkincisi isə, hazırkı əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan sola yazmaq olar.*” (1, səh.347)

Yuxarıdakı müddəaların ən vaciblərin-  
dən biri hərflerin vahid şəkər malik olması  
fikridir. Hərflerin şəkillərinin latin hərflerin-  
dən götürülməsi fikri də, məhz bu məsələdə  
M.F.Axundov tərəfindən təklif olunan 3 (üç)  
variantdan biri və onun fikrincə, ən uyğunu  
olaraq irəli sürülmüşdür. O, 1875-ci ildə Fərhad  
Mirzəyə məktubunda yazır: “*Bu üç fikirdən,  
mənim zənnimcə, üçüncü fikir* (hərflerin  
şəkillərinin latin hərfəri şəkilləri ilə əvəz  
edilməsi- I.Isaxanlı) *daha üstün və məqsədə  
daha yaxındır. Çünkü onunla oxumaq,  
yazmaq və çap etmək işləri asanlaşmış olur.*”  
(1, səh.376).

Bu illerdə, M.F.Axundov artıq ərəb əlif-basının islahı ideyasından tam əl çekir və onun latin əlifbası ilə dəyişdirilməsindən başqa bir variantı qəbul etmədiyini yazdı: "*Soldan-sağaya yazılıb oxunan, sözlərin tərkibində bütün sait hərfləri samitlər sırasına daxil olan və bütün nöqtələri atılmış alfabeti əlifbadan başqa heç bir xəttin hərflərini qəbul etmirəm və heç vaxt da qəbul etməyəcəyəm.*" (1, səh.327).

Üzünmüddətli səylərinə baxmayaraq  
M.F.Axundov nəinki əlisbanın dəyişdirilmə-

M.F. Axundovun latın sistemli əlifba  
lavihəsinin son variantı -1873

sinə, onun islah olunmasına da nail ola bilmədi. Bunun əsas səbəbləri barədə Fərhad Ağazadənin fondunda maraqlı arxiv materiallarına rast gəldik və onun bəzi fikirlərini, heç bir yerdə çap olunmadığını nəzərə alaraq, burada olduğu kimi verməyi qərara aldıq.

“Neyə görə o qədər islahatçı, o gədər təklif olduğu halda ölkələrin heç birində nə Türkiyədə, nə İranda, nə də o vaxtin Rusiya-sında bir dənə də olsun müsbət hökumət reaksiyası olmayıb?

Doğrudur, ayrı-ayrı şəxslər tərəfindən hər belə bir təklifə və ya onun əleyhinə bəzən səslər ucalırdı; bəzən bu və ya digər islahatın xeyrinə xeyli geniş ictimai hərəkat meydana gəlirdi və aylarla və hətta illərlə dövri mətbuat səhifələrində müzakirə olunurdu. Lakin nəhayət hər şey unudulurdu, hər şey arxivə təhvil verilirdi. Axı burada xalq təşəbbüsü yox, görünür ki, əllərində bu kimi ictimai sualların həll olunma



taleyi olan başqa siniflərin qarışması lazım idi. Bu siniflər isə Türkiyədə, eyni zamanda xəlifələr olan sultanların hökuməti, İranda özlərinə «zillillah» (Allahın kölgəsi) deyən şahların hökuməti, keçmiş Rusiyada isə çarların despot hökuməti idi. Çoxmilyonlu türk-tatar əhalisinin mədəniyyət suallarının taleyi bax bu üç hökü-mətin əlində idi.

İslahatçılar çox yaxşı bilirdilər ki, müvafiq hökumətin iştirakı olmadan belə məsələlər həll oluna bilməzdi.

Bu vəziyyəti hamidan əvvəl M.F. Axundov nəzərə almışdı. Baxmayaraq ki, türk-tatar kütləsinin əksəriyyəti keçmiş Rusiya imperiyasının ərazisində yaşayırdı, M.F. Axundov, ilk növbədə, İran və Türkiyə hökumətinə müraciəti lazım bilməşdi. Əlbəttə ki, o, bu əməli əsassız etməmişdi.

Çar mütləqiyəti öz türk-tatar vilayətlərində tam başqa məqsədi güdürdü: o, bu yerlərdə pravoslavlığı yaymaq istəyirdi. Orada türk-tatarların ana dilində bir dənə də olsun hökumət məktəbi olmayıb; kitab, qəzet və jurnal olmayıb. Onların nəşrinə icazə verilirdi, onda bu icazə xüsusi şərtlərlə və məhdud-laşdırılmalarla verilirdi. Məsələ: «Tərcümən» qazetinin (krim tatarı İsmail bəy Qasprinski (1851-1914) tərəfindən 1883-cü ildə təsis edilmişdir-**İ.İsaxanhı**) nəşrinə yarısı rus dilində buraxılmaq şərtilə icazə verilmişdi.

Bəli, belə bir dövrdə rus hökumətindən yerli əhalinin mədəni-maarif işlərinə qarışmaq haqqında xahiş etmək ağlaşımaz idi. Ondan missioner yardımı, kilsə tikilməsi və istənilən başqa bir şey haqqında xahiş etmək olardı, lakin türk-tatar vilayətlərində ərəb əlifbası islahatının həyata keçirilməsi işində yardım göstərmək haqqında xahiş etmək mümkün deyildi. Onda yalnız tək ruslaşdırma siyaseti aparılırdı.

M.F. Axundov yardım haqqında rus hökumətinə müraciət etməməyi ağlabatan bilir və buna görə o, tez və müsbət nəticələr əldə

edəcəyinə ümid edərək, fəaliyyət sahəsini Konstantinopola keçirir.

O, düşünürdü ki, dindar sultan (ya onun hökuməti) milyonlarla savadsız müsəlmanların vəziyyətini başa düşəcək, ərəb əlifbasının islahi və ya dəyişdirilməsi haqqında əmr verəcək və Sultanın belə bir əmri elan edilən kimi, bütün müsəlmanlar, o cümlədən Rusyanın türk-tatarları, xəlifənin (türk sultanları eyni zaman da xəlifələr sayılırdı) əmrini dərhal icra edəcəklər.

Çoxmilyonlu müsəlmanların xəlifəsi所说的 Sultan heç vaxt Quranın yazılılığı əlifbadan imtina etmək haqqında qərar verməzdə! Hətta onun islahı haqqında da söhbət gedə bilməzdə! Xəlifə Şəriətin və Quranın tələblərinin himayəçisidir. O, Quranın yazılılığı əlif-banı ləğv etməyə və ya dəyişdirməyə yox, onun istifadəsini həvəsləndirməyə borclu idi.

Bax bu vəziyyəti M.F. Axundov nəzərindən qaçırtmışdı.

Bəli, onun Konstantinopol və Tehran əyanlarına bu müraciətləri nəhaq idi.

Başa tədbirlər lazım idi. Başqa dövr lazım idi. Hər xalqın özünü dərk etməsinə, xalqların öz məktəblərinə malik olub, orada uşaqlarını öz ana dilində və dilinin konstruksiyasına (quruluşuna) daha uyğun gələn əlifba ilə öyrətməsinə şərait yaranan quruluş lazım idi. Bu şəraitləri isə nə çar mütləqiyəti, nə sultan istibdadı, nə də şah rejimi verə bilərdi.” (3, F-515, t-1, iş-6, v-19,20)

Beləliklə, əlifba məsələsində heç bir dəyişikliyə nail ola bilməsə də, ərəb əlifbasında hərflərin şəkillərinin latin hərfləri ilə əvəz edilməsi ideyası ilk dəfə M.F. Axundovdan gəlmişdir və bu ideyanın həyata keçirilməsi missiyası isə təxminən yarım əsr sonra, başqa insanların üzərinə düşəcəkdir.

Yeni əlifba uğrunda mübarizədən danışanda, M.F. Axundovun müasiri və dostluq münasibətləri olan Mirzə Melkum Xan (1833-1908) haqqında danışmamaq mümkün deyil.

Milliyyətcə erməni olan Mirzə Melkum Xan (o, müsəlmanlığı qəbul etmişdi) fars dilində əlifba məsələsinə həsr edilmiş 2 fundamental əsər “Şeyx və Vəzir”, “Məbdəi tərəqqi” (inkişafın başlanğıcı) əsərlərini yazmışdır. Bu kitabların hər ikisinin tərcüməsi (ərəb əlifbası ilə türk dilində) 1905-ci ildə Bakıda, 1907-ci ildə Tiflisdə nəşr etdirilmişdir.

M.F.Axundov yeni əlifba uğrunda Mirzə Melkum Xanın fəaliyyətini çox yüksək qiymətləndirirdi. O, Mirzə Melkum Xanın Londonda İranın səfiri təyin olunmasından təəssüflənərək, 1875-ci ilin noyabr ayının 8-də Mirzə Yusif Xana məktubunda yazırıdı: “İranda tək bircə nəfər hikmət sahibi yazıçı meydana gəlmışdı, təəssüf ki, onun da qədrini bilməyib Londonda həbs etdirilər. Onun vəzifəsi məgər səfirlilikdir? Onun vəzifəsi öz bilik və arzularını qələmə almaqdır. Əgər o, Tehranda qalsayıdı, ehtimal etmək olardı ki, onun səyi nəticəsində bəlkə də islam əlifbasını dəyişdirmək mümkün olardı”. (1, səh.391).

“Xristianlar arasında İslamin ən sədaqətkar dostlarından biri, hətta birincisi” (4, səh. 155) kimi qiymətləndirilən Mirzə Melkum Xan ərəb əlifbasının islahi yolunda xüsusi layihələr hazırlamış və M.F.Axundova məktublarından bəzilərini öz əlifbası ilə yazmışdır.

Yeni əlifba uğrunda mübarizədə, haqqında mütləq danışılması lazım gələn şəxsiyyətlərdən biri də M.F.Axundovun davamçılarından olan, 1889-ildə İranın Qafqazda Baş Konsulu olmuş Mirzə Riza Xandır (1853-1935).

19-cu əsrin 70-ci illərində, ərəb əlifbasının islahi yolunda fikirlərin yüksək vüsət aldığı bir dövrdə “erməni qəzeti “Muşaq” və rus qəzeti “Qolos” ərəb hürufatının çətinliklərindən bəhslər açaraq, müsəlman uşaqlarının erməni və rus məktəblərində təlim və təribyə edilməsini təklif etmişdilər. Bu məsələdən xeyli təsirlənən Mirzə Riza



**Mirzə Melkum Xan  
(1833-1908)**

Xan, 1879-cu ildə latin hərflərini ərəb, fars və turk dillərinə tətbiq edərək, İstanbulda “Şirakət İraniyyə” mətbəəsində “Risaleyi-Rüşdiyə” (Alphabet Ruchdie) adlı əlifba kitabı çap etdirmişdir”, (4, səh.158).

Bu əlifba kitabı heç bir uğur qazanmada, heç bir yerdə tətbiq olunmada, praktik olaraq latin əlifbasına kecid baxımından tarixi əhəmiyyətə malik idi. Bu kitab Yaxın və Orta Şərqdə latin əlifbası ilə çap olunan ilk əlifba kitabıdır.

Azərbaycan dilində olan mənbələrdə Mirzə Riza Xan barəsində tərcüməyi-hal xarakterli heç bir məlumat rast gəlmədi-yimizdən burada onun haqqında bir qədər danışmağı lazımlı bildik.

Mirzə Riza Xan 1853-cü ildə Təbrizdə anadan olub. Hələ gənc yaşlarında türk, fars, ərəb dillərini yüksək səviyyədə öyrənərək, ədəbiyyat, riyaziyyat kimi elmlərə yiyələnən Mirzə Riza Xan xarici dilləri öyrənmək məqsədilə İstanbula gəlir. İki il ərzində fransız, yunan, ingilis və alman dillərini öyrənərək İstanbuldan Tiflisə gəlir. Burada rus dilini də öyrənir və 1877-ci ildə İranın Tiflisdəki Baş Konsulluğunda tərcüməçi, sonra isə baş tərcüməçi işləyir. 1880-ci ildə Tiflisdə yaşayan iranlılardan ibarət "Maarif" məclisi yaradır və yuxarıda adı çəkilən əlifba kitabını fransız dilinə tərcümə edərək bu məclisin gəliri hesabına çap etdirir. 1882-ci ildə "Xan" ləqəbi alır və 1886-cı ildə Rusiyada İran səfirinin müşaviri təyin edilir. 3 ilə yaxın burada işləyir və 1889-cu ildə Mirzə Riza xan Baş General rütbəsi alır və elə həmin il İranın Qafqazda Baş Konsulu vəzifəsinə təyin edilir. 1890-ci ildə Tiflisdə kasıblar, imkansızlar və müəllimlərə yardım məqsədilə xeyriyyə cəmiyyəti yaradır.

Bundan sonra da, davamlı olaraq, müxtəlif ölkələrdə dövlət vəzifələrində çalışan Mirzə Riza Xan müxtəlif vaxtlarda İran, Türkiyə, Rusiya, İtaliya, Fransa və bir sıra başqa Avropa dövlətlərinin müxtəlif dərəcəli orden və nişanları ilə təltif edilib.

20-yə yaxın kitabı müəllifi olan Mirzə Riza Xan, eyni zamanda, "Daneş" ləqəbi ilə fars və fransız dillərində şirin şerlər və hekayələr yazmışdır. O, fars dilində olan şer və hekayələrini bir yerə toplayaraq "Müntəxəbe Daneş" adlı kitab halında çap etdirmiştir. Mirzə Riza Xanın həyatı ilə bağlı bu məlumat da elə onun "Müntəxəbe Daneş" kitabından götürülmüşdür. (5, səh. 86-92)

Ümumiyyətlə, ərəb əlifbasının latin əlifbası ilə əvəz edilməsi ideyası bir variant olaraq M.F. Axundovdan gəlsə də, bu məsələ uğrunda heç kim ciddi və planlı iş görməmişdi (hətta M.F. Axundov özü də. Onun uğrunda



**Mirzə Riza Xan  
(1853-1935)**

mübarizə apardığı "yeni əlifba", əsas etibarilə, ciddi islah olunmuş, yeniləşmiş ərəb əlifbasıdır) və bu məsələ bir hərəkat şəklini almamışdı. Düşünmək olar ki, M.F. Axundovdan sonra ərəb əlifbasının latin əlifbası ilə əvəz edilməsi yolunda mübarizə yeni vüsət almış idi. Çünkü, ortada M.F. Axundov tərəfindən irəli atılan latin əlifbası ideyası və konkret layihə artıq mövcud idi. Lakin bu baş vermedi. Əlifba uğrunda əsas mübarizə yenə də ərəb əlifbasının ciddi islahı üzərində qurulurdu və latin əlifbası ideyası sanki unudulmuşdu. Faktik olaraq bundan sonra heç kim yeni latin hərfli layihələr irəli sürməmiş (Mirzə Riza Xanın yuxarıda deyilən əlifba kitabı istisna olmaqla) və bunu ciddi müzakirə obyektinə çevirməmişdir.

*(Ardı var)*